

Beynəlxalq Münasibətlər qruplar üçün İngilis Dili fənnindən imtahan suallarının cavabları

1. The full name; office buildings; financial and business center; government offices, to be full of contrasts.

2. Several; narrow; different from; all conveniences

3. The capital of Great Britain is London. London is one of the largest cities in the world. It's population is more than eight million. London is situated on the bank of the Thames . There are fourteen bridges across the Thames.

4. Quiet; little traffic; several ; famous ; in fact.

5. Остров Ивона находится к западу от Шотландии. Ивона – очень маленький остров. Фактически он является одним из самых маленьких островов в Атлантике. Население острова – небольшое. Здесь не живет много людей. Жизнь на острове очень отличается от жизни в городе. Дома не имеют никаких современных удобств. Здесь нет электричества для электрических ламп и проточной воды.

Ivona adası Şotlandiyanın vərbində yerləşir. Ivona - çox balaca adadır. Faktiki olaraq (əslində) o Atlantikanın balaca adalarından biridir. Adanın əhalisi böyük deyil. Burada çox adamlar yaşamır. Adadaki həyat şəhərdə olan həyatdan çox fərqlidir. Evlərdə heç bir müasir şərayit yoxdur. Burada elektrik lampalar üçün cəryan birdə axar su yoxdur.

6. A) discussion B) discuss C)description

7. Look through ; in fact ; different ; stay ; several

8. A) favorite B) left C)watch D) except E) describe

9. A) enough time B) enough money C) interesting enough D) well enough
E)enough books

10. A) surprised B) surprising

11. On a week day he has a cup of coffee at half past eight. He is ... (he doesn't like to get up early) , goes to the village, buys ... , comes home, looks through papers, answers letters. ... he goes for a walk, then he comes home and does some ... his bath. At 7 he has his supper and then he reads and watches television.

12.– Weather is the most On the continent ... a very ... , you remark : “He will only discuss weather with you”. In Britain it is a topic ... the English.

13. Translate the passage.

Никто не любит оставаться дома на каникулах – особенно если погода – хорошая. В прошлый август Брауны поехали за город. Единственная проблема была в том, что машины других людей тоже

поехали за город в тот день. Они очень медленно выехали из города. Через некоторое время они добрались до тихой загородной дороги и остановились там. Они сели на траву у подножия холма.

Hər kəs məzuniyətdə evdə qalmağı xoşlamır, hüsusi ilə yaxşı havada. Otən avqust ayında Brounlar səhər kənarına qetmişdirlər. Yegənə problem o idirki millionlarla başqa insanlarda həmin gün şəhər kənarına qetmişdirlər. Onlar şəhərdən yavaş-yavaş çıxdılar. Bir müddətən sonra onlar sakit bir şəhər kənarı yola gəldilər və orada dayandılar. Onlar tərənin ... at üstündə əyləşdilər.

14. A) change B) awful C) dull ... truth.

15. A) way B) happened C) last D) to push E) arrangement

16. Really ... matter ... , before to find out ... is going on (or happening).

17. Так как погода меняется очень часто, это, конечно, очень важно. Она играет важную роль в жизни Британцев. Каждая ежедневная газета публикует прогноз погоды. Как радио, так и телевидение передают прогноз погоды несколько раз в день.

Hava tez-tez dəyişdiyinə görə bu, həlbətdəki, çox vacibdir. O Britaniyalılar üçün çox böyük rol oynayır. Hər gündəlik qəzet hava haqqında məlumat verir (çap edir). Həm radio, həm də televiziya hava haqqında məlumatı gündə bir neçə dəfə verir.

18. A) She has a very good ear for music and she sings beautifully.

B) When he woke up it was heavily snowing.

C) He speaks english nicely.

D) She quickly answers to my questions .

E) He was tired because he worked hard.

19. A) excited B) exciting C) exciting D) exciting ; excited

20. A) They expect him to come by an erarly train.

B) She doesn't want so much time to be last in talking.

C) They know this kind of sport to be dangerous.

D) I advise you to teach him a lesson.

E) I believe it to be good advise.

22. A) ужесточить позицию; призывать кого-л. сделать что-л. ; военные действия; сглаживать противоречия (разногласия). Mövgeyi sərtləşdirmək ; kimi-sə nəşə etməyə çağırmaq; hərbi əməliyyatlar; fikir ayrılıqlarını aradan qaldırmaq.

B) to reduce tension

C) to pullout of talks – to hold talks

D) to postpone E) Это был очень старый дом и многое в нем нуждалось в немедленном внимании/ Çöx köhnə ev idi və bir çöx şeylər orda təcili diqqətə möhtac idi.

23. A) определить повестку дня; ускорить переговоры; вяло-идушие

переговоры / günün mövzusunı təyin etmək; danışıqları tezləşdirmək; ləngkeçən danışıqlar

B) diplomatic recognition

C) to impose state of emergency

D) majority-minority

E) Новость наполнила ее сердце печалью/

Xəbər onun ürəyini kədərlə doldurdu.

24.А) выйти из переговоров; предварительные переговоры; сглаживать противоречия (разногласия) /Danışıqlardan çıxmaq; ilkin danışıqlar; fikir ayrılıqlarını aradan qötürmək.

B) ironed out differences

C) reached an agreement

D) differences

E) За обедом она рассказала мне историю того утра, когда теория относительности впервые пришла ему в голову./Nahar vaxtı o mənə ilk dəfə ağılına nisbilik nəzəriyyəsinin gəldiyi səhərinin tarixini danışdı.

25. А) быть на грани срыва; возобновить переговоры; восстановить мир /uğursuzluq astanasında olmaq; danışıqlara enidən başlamaq; sülhü bərpa etmək

B) negotiations

C) participate in

D) Western Participation

E) Мы договорились встретиться у Джека в субботу вечером/

Biz Gek gildə şənbə günü axşam görüşməyə razılaşdıq.

26. А) порвать официальные отношения; открыть посольство; признать независимость /rəsmi əlaqələrə son qoymaq; səfirlik açmaq; müstəqilliyi tanımaq

B) ally

C) solved

D) official

E) В личном вопросе такого рода часто бывает трудно принять решение/Bu kimi şəxsi məsələdə gərar vermək çəx vaxt çətin olur.

27. А) идти на уступки, урегулирование, заключить мировое соглашение/ güzəştlərə qətmək, sülh razılaşması bağlamaq

B) envoy

C) fruitful

D)strange story

E) она позвонила, чтобы сказать ,что так как она переезжает в другую часть города ,она меняет и место работы / O zəng edib ki desin şəhərin başqa yerinə köçdüyündən iş yerini də dəyişəcək.

28.А) военные действия, прервать официальные отношения, признать независимость/ Hərbi əməliyyətlər; rəsmi əlaqələri kəsmək ; müstəqilliyi tanımaq

B) diplomatic relations

C) to restore

D) Как только она вошла в дом, она услышала запах жаренного бекона и яиц, доносящийся из кухни/ O, evə girən kimi mətbəxdən gələn

gızarıldmıŝ bekonun və yumurtanın qoxusunu duydu.

E) decided

29. A) провести очередную встречу на высшем уровне, односторонние переговоры, место проведения переговоров / növbəti yüksək səviyəli görüş keçirmək, birtərəfli danışıqlar, danışıqları keçirtmə yeri

B) ironed out differences

C) accord

D) humorous

E) трудно было сказать что у него на уме и что он собирался сделать/
Onun ağılında nə olduğunu və nə etməyə hazırlaşdığını demək çox çətinidir

30. A) быть в тупике , идти на уступки,добиться прорыва/ çıxılmaz vəziyyətdə olmaq, güzəştlərə getmək, sıçrayışa nail olmaq

B) bilateral tension

C) friendly

D) маленький мальчик был в реке до того ,как кто либо понял что произошло/ kimsə nəyin

baş verdiyini başa düşənə qədər balaca oğlan artıq çayda idi.

E) to push

31. A) присутствовать на переговорах, определить повестку дня, односторонние переговоры

B) envoy

C) guy

D) diplomatic relations

E) наконец Адам почувствовал, что не может больше выносить это и решил обговорить этот вопрос с Брайаном/ Nəhayət Adam hiss etdi ki artıq dözə bilmir və bu məsələni Brayanan müzakirə etməyə qərara gəldi.

32. A) признать независимость , миротворческий, прервать официальные отношения/müstəgilliyi tanımaq, sülhməramlı, rəsmi əlaqələrə son qoymaq

B) the main issue

C) at least

D) far

E) мне всегда трудно соглашаться с тем, что против моих принцип ов/ mənim prinsiplərimə zidd olan bir şeylə razılaşmaq mənim üçün həmişə çətinidir

33. A) возобновить переговоры, восстановить мир, преодолеть тупик/ danışıqlara yenidən başlamaq, sülhü bərpa etmək, çıxılmaz vəziyyəti aradan qaldırmaq

B) seek support

C) negotiations

D) cried out

E) Они немного поспорили, но Брайан настаивал на своих правах и отказался говорить что-либо о письме, которое он купил/ onlar bir gədər mübaisə etdilər, lakin Brayan öz hüquqlarına inad edərək aldığı məktub haqqında nəsə deməyə etiraz etdi

34. A) определить повестку дня для переговоров; ускорить переговоры; вяло-текущие переговоры/ danışıqların gündəliyini təyin etmək, danışıqları tezləşdirmək, lənq-qədən danışıqlar

B) to impose state of emergency

C) to set up peace talks

D) resumed talks

E) Он еще не знал когда у девушки день рождения, но он все еще надеялся выяснить это. O, qızın ad gününün nə vaxt olmasını bilmirdi, lakin hələ də bunu örgənməyə ümüd edirdi

35 a) Сложить оружие (Silahı yerə qoymaq)

Согласно договору (Müqaviləyə uyğun)

Следовать условиям договора (Barışığa riayət etmək)

b) breakthrough

c) problem

d) settled

e) Не было никакого значительного продвижения в сторону урегулирования этого конфликта.

Münaqişənin nizamlanması istiqamətində heç bir mühüm irəliləyiş olmayıb.

36 a) предотвратить сражение (döyüşün qarşısını almaq)

мировотворческие силы (sülhməramlı qüvvə)

гуманитарная помощь (humanitar yardım)

b) rebel

c) treaty

d) peace negotiations

e) firm

37 a) предотвратить переговоры (danışıqları pozmaq)

примирение (barışıq)

жить в условиях мира (sülh şəraitində yaşamaq)

b)refugees c) to restore ties

d) through mediators

e) straight

38 a) Прокладывать путь (yol çəkmək)

Двусторонние связи (ikitərəfli əlaqələr)

Партизанская война (partizan müharibəsi)

b) harm

c) в сердечной атмосфере (səmimi atmosferdə)

d) peace settlement

e) envoy

39 a) заключить мирное соглашение (sülh razılığı bağlamaq)

гражданская война (vətəndaş müharibəsi)

вести партизанскую войну (partizan müharibəsi aparmaq)

b) to beat c) differences d) win

e) Он был тверд в своем решении.

O, qərarı üstündə möhkəm dayanmışdı.

40 а) мирное соглашение (sülh razılaşması)
ожесточенные бои (şiddətli döyüşlər)
лидеры фракции (fraksiya liderləri)
b) counterparts c) mediator d) to settle
е) Она сказала, что устала и хочет, чтобы ее оставили в покое.
O, yorulduğunu dedi və onun rahat buraxılmasını istədiyini bildirdi.

41 а) под эгидой (himayəsində)
предотвратить сражение (döyüşün qarşısını almaq)
военные действия (hərbi əməliyyatlar)
b) ruin c) breakthrough d) slight
е) Говоря о происшествии он был очень осторожен, чтобы не упомянуть каких-либо имен.
Hadisə haqqında danışanda o heç bir ad çəkməmək üçün çox ehtiyatlı idi.

42 а) камень преткновения (əngəl, maneə)
договор о прекращении огня (atəşkəs haqqında müqavilə)
подписать соглашение (saaziş imzalamaq)
b) liberate c) counterpart d) accord
е) Что за спешка? Все придет в свое время.
Tələsmək nə üçün? Hər şey öz zamanında gələcək.

43а) восстановить порядок (asayışı bərpa etmək)
выдвинуть условия (şərtləri təklif etmək)
занимать должность (vəzifə tutmaq)
b) peace deal c) truce d) hard
е) У него были ровные белые зубы, прямой нос, длинные ресницы и голубые глаза.
Onun hamar dişləri, düz burnu, uzun kirpikləri və mavi gözləri var idi.

44 А) миротворческие силы (sülhməramlı qüvvələr)
Достигнуть соглашения (razılaşma əldə etmək)
Делать уступки (güzəşt etmək)
b) amiable c) problem d) mediator Е) Он был чрезвычайно тронут тем, что его выбрали открывать конференцию.
O, konfransı açmaq üçün seçilməyinə görə artıq dərəcədə məmnun olmuşdu.

45 А) прокладывать путь (yol çəkmək)
Силы оппозиции (müxalifət qüvvələri)
Нарушение прекращения огня (atəşkəsin pozulması)
b) Civilians c) alone d) to withdraw troops
Е) Я еще не очень хорош в вождении, я только получил водительское удостоверение.
Mən hələ çox yaxşı sürücü deyiləm, mən təzə sürücülük vəsiqəsi almışam.

46 А) выступать в роли посредника (vasitəçilik etmək)
Мирное урегулирование (sülh yolu ilə həll)
Разрушительная война (dağıdıcı müharibə)
b) ambassador c) to keep records d) fun
Е) Я не уверен, что когда-либо привыкну к его странным выходкам.
Mən əmin deyiləm ki, onun qəribə hərəkətlərinə nə vaxtsa vərdiş edəcəksən.

47 A) гуманитарная помощь (humanitar yardım)

Воссоединение (yenidən birləşmə)

Подрывать переговоры (danışmaları pozmaq)

b) imagine c) anxiety d) through mediators

E) Эксперимент провалился и он делал все возможное, чтобы скрыть свое разочарование.

Sınaq uğursuz oldu və O, öz peşmançılığını gizlətmək üçün əlindən gələni edirdi.

48 a) под эгидой (himayəsində)

предотвратить сражение (döyüşün qarşısını almaq)

военные действия (hərbi əməliyyatlar)

b) ruin c) breakthrough d) slight

e) Говоря о происшествии он был очень осторожен, чтобы не упомянуть каких-либо имен.

Hadisə haqqında danışanda o heç bir ad çəkməmək üçün çox ehtiyatlı idi.

49 a) исполнительные органы (icraedici orqanlar);

Мирное урегулирование (sülh yolu ilə həll)

Сложить оружие (silahı yerə qoymaq)

a) Unrest ; c) to recognize; d) assistance

e) Газета заявила, что Албрайт не опубликует заявления до тех пор, пока не завершатся переговоры.

Qəzetdə deyilir ki, danışmalar başa çatmamış Albrait bəyannamələri çap

50. a) Под эгидой (Himayəsi altında),

Разрушительная война (dağıcı müharibə),

Мирное урегулирование (sülh nizamlanması)

b) reconciliation

c) declare

d) ruin

e) Последняя попытка сорвалась.

Danışmalarda axırıncı cəhd baş tutmadı